

“Ən yaxşı təqdimat” müsabiqəsində şagirdlərin təqdimat edəcəyi mövzular

1. Heydər Əliyev: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”
2. Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik siyasəti qələbəmizin təməlidir
3. Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur
4. Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin rolu
5. Heydər Əliyev: “Təhsil millətin gələcəyidir!”
6. Heydər Əliyev və azərbaycançılıq məfkurəsinin milli ideologiya səviyyəsinə yüksəldilməsi
7. Heydər Əliyev və Azərbaycan dilinin inkişafı
8. Heydər Əliyevin gənclərin vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsi istiqamətində çağırışları
9. Heydər Əliyev gənclərin ilham mənbəyidir
10. Heydər Əliyev və mənim doğma şəhərim (rayonum)

**“Ən yaxşı təqdimat” müsabiqəsinin iştirakçılarının təqdimatlarının
qiymətləndirilmə meyarları**

1. Təqdimatçının mövzu ilə bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi.
2. Şərh etdiyi məsələlərə müxtəlif mövqelərdən yanaşma və öz mövqeyini bildirməsi.
3. İrəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması və nəticələr çıxarması.
4. Mülahizələrini bildirərkən yaradıcılıq səviyyəsi.
5. Nitqinin səlisliyi və lüğət ehtiyatının zənginliyi.

Qeyd: İştirakçıların çıxışı hər bir meyar üzrə maksimum 5 bal olmaqla, ümumilikdə 25 balla qiymətləndirilir.

**“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində təqdimatların
qiymətləndirilməsini aparan işçi qrupunun tərkibi**

İşçi qrupunun sədri

Firudin Qurbanov – Təhsil nazirinin müavini

İşçi qrupunun həmsədri

Mirzə Cəfərzadə – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədr müavini

İşçi qrupunun məsul katibi

Gülərə Xudiyeva – Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və
qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi

İşçi qrupunun üzvləri

Fərzəli Qədirov – Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini

Elnur Nəsibov – Təhsil nazirinin müşaviri

Vəfa Yaqublu – Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və
qiymətləndirmə şöbəsinin müdiri

Azad Şükürov – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
Səhnə danışıqı kafedrasının müdiri

İntiqam Cəbrayilov – Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi
şöbəsinin müdiri